



Mürsəl İrəvanlı,
Yazıcı-publisist,
M. Qorki adına
Beynəlxalq
mükafat laureati
Gəncə şəhəri

Ədəbi və bədii sənətin tarixi əhəmiyyəti, sosial-siyasi ideoloji funksiyası onun insana, cəmiyyətə təsiri ilə bağlıdır. Ədəbiyyatda insan konsepsiyası da sez sənətinin ənənəvi xüsusiyyətləri, təbiəti ilə bağlıdır. Cəmiyyətdə insanın hərəkəti, cəmiyyət və şəxsiyyətin harmonik inkişafı, ümumilikdə götürdükdə hayatın inkişafı, təbiətin yetkinleşməsi deməkdir. İnsanın bədiləşdirilməsi, onun tarixi mahiyyətinin üzə çıxarılması, şəxsiyyət kimi formallaşması, çox sahəli fealiyyəti və fealiyyət zamanı onda əmələ gələn psixoloji vəziyyətlər, münasibətlər onun sənətdə təsdiqinə xidmət edir.

Ədəbiyyatın tarixi-insanlığın tarixidir. İnsan onun yaradıcısı və predmetidir. Zaman dəyişikcə yeni ədəbi formalar, bədii təsvir üsulları, ədəbi məktəb və cəreyanlar yaranır. Bunların hamisi əslində insan və cəmiyyət arasındaki qarşılıqlı münasibətlərin təsiri ilə, obyektiv gerçeklik kimi meydana gəlir. Ədəbiyyatdakı obrazlar, onların xarakterində yeni əmləklər yaranır. Ədəbi qəhrəmanlar, onların şəxsiyyətləri yeni məna kəsb edir. Elm və texnikanın, cəmiyyətdəki siyasi proseslərin insan mənəviyyatına və psixikasına təsiri ədəbi şəxsiyyətlərin də intellektual və emosional səviyyələrində də öz izini buraxır. Beləliklə həyatı proseslər ədəbi proseslərə çevirilir.

Müasir dövrə şəxsiyyətin çox tərəflili, mürəkkəb cəhətlərini üzə çıxarmaq, onun formallaşma

sinin üzə çıxarılması, onun fəlsəfi, bədii qiyamətinin müəyyənləşdirilməsi olduqca çətin və ciddi problemdir. Problemin mürəkkəbliyi eyni zamanda bədii prosesin, bədii düşüncənin də qeyri-sadəliyi ilə əlaqədaridir. Dünyadaki siyasi proseslər, dövrün siyasi, içtimai və sosial ziddiyətləri də şəxsiyyətin təhlilində ciddi ənənəvi meydana gəlməsinə səbəb olur. Şəxsiyyətin təsdiqlənməsində və bədii təhlilində müasir ideoloji konsepsiyaların təsiri də az deyildir. Ədəbiyyatın özünün məruz qaldığı ideoloji-siyasi təsir-


edir. Bu cəhət sənətin özündə evvəller müəyyənləşdirilmiş ənənəvi çərçivələrin, sədlərin dağılmamasına və Yaxud aşılanmasına səbəb olur. İnsan fealiyyətinin genişlənməsi, onun şəxsiyyətinin keyfiyyətə yeniləşərk zənginləşməsi, arzu və isteklərin hüdudlarının böyüyüşəsinə getirib çıxarrı. Beləliklə, şəxsiyyətin gündəlik həyatda müşahidə olunmayan qeyri-adı, adət olunmayan arzu-realliq-fantaziya ilə səciyyələnən yeni cəhətlərlə zənginləşməsi faktı da diqqəti cəlb edir. V.R.Şerbina haqlı olaraq qeyd edir: "İnsanın davranışın və xarakterinin ideya, mənəvi, tarixi və emosional hüdudlarının mürəkkəb qarşılıqlı təsiri daha çox cəlb edir" (Bax: Qumanizm i sovremennaya

lərin bir-birine münasibətini, insanların özünün özüne daxili ələminə, əqidəsinə münasibətini dəqiq öyrənməli və təqdim etməlidir.

Şəxsiyyətin təleyi onun tərcüməyi-halıdır. İnsanın davranışı, mənəvi ələmi, fərdi-gerçəkliyə fərdi-əqli münasibəti, şəxsi baxımları onun əsas keyfiyyətlərini müəyyənləşdirən cəhətlərdir. Ona görə də fərdiləşdirərək canlandırma, obrazın fərdi-özünməxsus cizgilerinin münasib rənglərlə təsviri daha aydın bədii nəticələrə gəlmək üçün imkan yaradır.

Müasir dövrün adamlarını səciyyələndirən xüsusiyyətlərindən biri də onun universallığıdır. Elmi-intellektual səviyyə, içtimai və şəxsi münasibətlərin mürəkkəbliyi, informasiya və başqa kommunikasiya-ünsiyyət vasitələrinin çoxluğu insanın xarakterini güclü, əhatəli-universal keyfiyyətlərlə zənginləşdirir. Bütün bunlar isə şəxsiyyətin formallaşmasına təsir göstərir. Ona görə də son dövr insanların şəxsi keyfiyyətlərini müəyyənləşdirmək üçün insanın daxili ələminə daha dərindən nüfuz edilir. Müasir ədəbiyyatda daha çox insanların daxili görkəminin təsvirinə üstünlük verilir. Təsvirdə emosionallıq, lirik-psixoloji canlandırma, detallarla, incə strixlərlə mahiyyətin üzə çıxarılması, konkret üçün əsas mənbə sayılır.

Müasir ədəbiyyat və Şəxsiyyət aqnlayışı



Müasir dövrün adamlarını səciyyələndirən xüsusiyyətlərindən biri də onun universallığıdır. Elmi-intellektual səviyyə, içtimai və şəxsi münasibətlərin mürəkkəbliyi, informasiya və başqa kommunikasiya-ünsiyyət vasitələrinin çoxluğu insanın xarakterini güclü, əhatəli-universal keyfiyyətlərlə zənginləşdirir. Bütün bunlar isə şəxsiyyətin formallaşmasına təsir göstərir. Ona görə də son dövr insanların şəxsi keyfiyyətlərini müəyyənləşdirmək üçün insanın daxili ələminə daha dərindən nüfuz edilir. Müasir ədəbiyyatda daha çox insanların daxili görkəminin təsvirinə üstünlük verilir. Təsvirdə emosionallıq, lirik-psixoloji canlandırma, detallarla, incə strixlərlə mahiyyətin üzə çıxarılması, konkret üçün əsas mənbə sayılır.

prosesini müəyyənləşdirmək, onun idrakına, təfəkkürüne, duyu- ve düşüncələrinə təsir edən amilləri üzə çıxarmaq vacib olduğunu qədər de əhəmiyyətdir. Ədəbiyyat söz sənəti bu problemin həllində aciz qalmır. Müasir dövr və şəxsiyyətləri cəsaretlə bədii təhlil süzgəcindən keçirir. Dövrün mürəkkəb ideyaları içərisində insanın yeniləşdirici, qurucu, humanist meylleri təsvir olunur, zamanın və insanların fealiyyəti neticəsində meydana çıxan konfliktləri, ziddiyətləri göz önüne gətirir və ona obyektiv qiymət verir.

Əsasən söz yüz ilin içtimai-siyasi problemləri insanın özünün quruluşuna, əqli-intellektual səviyyəsinə ciddi təsir göstərib. Ona görə də sənətdə insan konsepsiyasının öyrənilməsi, şəxsiyyətin formallaşma və yetkinleşme proses-

ler bədii şəxsiyyətlərdə, obrazlarda, onların xarakterləri də ciddi şəkildə üzə çıxır. İctimai-siyasi-sosial sahədəki irlələyişlər və ziddiyətlər şəxsiyyətin özünüñ fiziki-psixoloji, intellektual-emosional vəziyyətinin müəyyənləşməsində əhəmiyyətli rol oynayır. **Müasir insanın simasının müəyyənləşdirilməsindəki çətinliklər də bu cəhətdən keçmiş ədəbi məhsullardan ciddi şəkildə fərqlənir. İndiki bədii təsvirdə insan real həyatın canlı, rəngin rənglərinə özündə əks etdirməklə yanşı, müasir təfəkkürə bağlı idrakı, hissi cəhətləri, dönya-duyumunun psixoloji-emosional effektlərini canlandırır.** İnsanın tarixi və fərdi mahiyyətinin müəyyən zaman kəsimində biçimlənən, sintez olunaraq dolğun hərtərəfli görünüş onun məzmununun daha qabarıq üzə çıxarılmasına kömək

literatura M., 1963, səh. 50). Burada insan qənaətlərinin və şüürünün onun mənəvi-psixoloji və emosional düşüncələri ilə qaynayıb qarışması probleminin dərəksi və bədii canlandırma dərəcesi də az əhəmiyyətli deyildir. Bezi əhatəmanların təsvirində insanın bu cür mürəkkəb və həyati-təbii xüsusiyyətlərinin hərtərəfli üzə çıxarılması xarakterin natamam təsvirində özünü göstərir. Xarakterin inkişafında bütün daxili və emosional-idrakı cəhətlərin əlaqəli şəkildə götürülərək bütün ziddiyətləri ilə canlandırılması onun daha çox təsirliliyinə və inandırıcılığını təminat verir.

Şəxsiyyətin bütün keyfiyyətlərini əhatə etməklə onun bədii təsvirini vermək üçün sənətkar insanı və cəmiyyəti, cəmiyyətdəki insanı əlaqə və münasibətləri, şəxsiyyət-

yi, informasiya və başqa kommunikasiya-ünsiyyət vasitələrinin çoxluğu insanın xarakterini güclü, əhatəli-universal keyfiyyətlərlə zənginləşdirir. Bütün bunlar isə şəxsiyyətin formallaşmasına təsir göstərir. Ona görə də son dövr insanların şəxsi keyfiyyətlərini müəyyənləşdirmək üçün insanın daxili ələminə daha dərindən nüfuz edilir. Müasir ədəbiyyatda dəha çox insanların daxili görkəminin təsvirinə üstünlük verilir. Təsvirdə emosionallıq, lirik-psixoloji canlandırma, detallarla, incə strixlərlə mahiyyətin üzə çıxarılması, konkret üçün əsas mənbə sayılır. Şəxsiyyətin daha geniş təsviri üçün insanın mənəvi-daxili ələminin qat-qat açılması, üzə çıxarılması və ona münasibət bəslənməsi son dövrün nəşrində dəha çox diqqəti cəlb edir. Əsərdə təsvir olunan əhatəmanın bədii dəyəri də məhz həmin detallarla, amillərlə əlaqəlidir. Bu cür detalların bədii təhkiyyədə üstünlük qazanması bədii əsərin təhkiyyəsi, dilin, təsvirin emosionallığını, dinamikliyinə imkan yaradır.

Bədii təsvirdə insanın daxili mənəvi ələmine diqqət dərinleşdirikcə ənənəvi nağılıvari təhlil üslubu daha yeni ekspressiv əlamətlərlə əvəz olunur. Gözümüzün öyrəşdiyi, adət etdiyimiz epik deklorativ, hərtərəfli geniş obrazlar görünüş kontrastlığı ilə deyil, duyum zənginliyi ilə seçilən, daxili, dərin psixoloji ələmi ilə səciyyələnən obrazlarla əvəz olunur. Obrazın

göre şəxsiyyətin bədii konsepsiyası, eyni zamanda dənənəvənən bədii təsvir konsepsiyası deməkdir. İnsanın hünəri və acizliyi, müstəqilliyi və mehdudiyyətləri, sevinci və iztirabları zaman və məkan daxilində içtimai təzahürlərin nəticəsi kimi meydana çıxır. Ziddiyətlər daxilində formallaşan, fərdi və ümumi keyfiyyətlər qazanan bədii obraz fərdi-şəxsi keyfiyyətləri ilə dövrün xüsusiyyətlərini özündə ehtiva etdiyinə görə zamanın xarakterinin canlandırılmasına xidmət edir. Şəxsiyyət və zaman probleminin bədii həlli müasir ədəbiyyatda və ümumiyyətlə sənətdə xüsusi əhəmiyyətə malik olan məsələdir.

Hər dövr öz adamını yetişdirir, hər dövrün adamının isə özünməxsus şəxsi keyfiyyətləri olur. Hər dövrün ədəbi prosesi isə öz zəmanəsinin şəxsiyyətini formallaşdırır. Şəxsin etraf mühitə, dünyaya, zamana münasibətindən doğan fərqli xüsusiyyətlər dövrün xüsusiyyətlərindən bəhrələnir. Bədii obrazda təzahür edən şəxsi keyfiyyətlər zamanın xüsusiyyətlərini səciyyələndirir. Şəxsiyyətin qarşılaşduğu ziddiyətlər, həyatı konfliktlər, xeyirli və zərərli məsələlər insanın daxili duygu və düşüncələrini xarakterizə etdiyi kimi, dövrün öz xarakterini müəyyənləşdirir və zəmanəyə güzgü tutur.

Yazıcı şəxsiyyətləri tipikədirmək, təsvirdə rəngləri tündləşdirmək, strixləri qabartmaqla, xarakterik cizgiliyi üzə çıxarmaqla, göstərməklə həyat həqiqətlərini müəyyənləşdirir. Jan Pol Sartr yazır: "Hər bir yazıçı udurmaçıdır; o yalancılıq edir ki, həqiqəti üzə çıxarsın, onun söylədiyi yalan faktı isə yaddan çıxarmaq lazımdır... O yalancılıq edərək deyir: "Axşam saat beş idi. Xanım gəzintiyə çıxmışdı". Bu həqiqət deyil. Saat beş olmamışdı, xanım da gəzintiyə çıxmamışdı, cüntü ümumiyyətlə bu deyilənlər mövcud olmuşdur". (Bax.: "Inostroannaya literatura", 1963, N 11, səh. 243-244). Bu baxımdan, sənətkarın yaratdığı, formallaşdırıldığı, üzə çıxardığı şəxsiyyət cəmiyyətin dəshiyicisi, aparıcı qüvvəsi, müayyən qrup insanların, hər hansı zümrənin temsilcisidir. Bədii şəxsiyyətlər zamanın təhlilini verən, ziddiyətləri gösterən, gerçəklilikləri aydınlaşdırın zəmanə adadır. Bədii şəxsiyyət insanların sənətdə təsdiqidir.